




Milli azadlıqdan
şirin nemət yoxdur!

İ. Əliyev



Qürur və güvənc yerimiz - Müzəffər Silahlı Qüvvələrimiz!

**YENİ
AZƏRBAYCAN**

Azərbaycan dövlət mülkiyyəti Azərbaycan xalqına milli mərəfidir.
Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

26 iyun
2024-cü il,
çərşənbə
№ 111 (6697)
Qiyməti
60 qəpik

**Ali Baş Komandan:
Azərbaycan Ordusu
öz peşəkarlığını və yüksək
mənəvi ruhunu qoruyacaqdır!**



Bax səh. 2

Sizin yanınızdayıq, Sizinlə bir yerdəyik, Sizinlə fəxr edirik!

Bax səh. 3

**Deputatlar
Ali Baş Komandanı,
ordumuzun
qəhrəman əsgər və
zabitlərini təbrik ediblər**

Bax səh. 3

**Çoxtərəfli Konvensiyaya
qoşulmaq nə vəd edir?**

Prezident İlham Əliyev "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya"nı təsdiq edib. Qeyd edək ki, Konvensiya ikitərəfli vergi müqavilələrinin yenilənməsi və transmilli şirkətlər tərəfindən vergidən yayınma imkanlarının azaldılması üçün dünyanın aparıcı alətidir. Konvensiyanın məqsədi vergi...

Bax səh. 3



Bax səh. 4

YAP Mərkəzi Aparatında görüş...

**Sabaha və uğurlara
hesablanan siyasət...
Vətənpərvər gənclər
ordumuz var!**

Bax səh. 4

**Qlobal qarşıdurmanın
astanasında...**

Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmaların yaratdığı təhdidin və təhlükənin miqyası gündən - günə artmaqdadır. Ukraynanı bu döyüşdə tək buraxmamaq üçün hərbi güc istisna olmaqla qüdrətini səfərbər edən Qərbi dünyası Kremlin çətin vəziyyətə salmaq üçün bütün vasitələrə əl atır, rıçaqlardan istifadə edir. Bütün sferalarda Kremlin "yolunu" bağlayan Qərbin hazırkı qeyri-hərbi koalisiyası...

Bax səh. 5



Alı üzv dövlətlərin hüquqlarını pozur

Bax səh. 5

**BMT-də
islahatlar...
Təhlükəsizlik
Şurasından
başlamalıdır**

Bax səh. 4

Komando birliklərinin yaradılması Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması prosesi çərçivəsində həyata keçirilir. İki qadın şəxsiyyəti Azərbaycan Ordusu ilə Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəkdir. Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.

Mübariz ABDULLAYEV

Sizin yanınızdayıq, Sizinlə bir yerdəyik, Sizinlə fəxr edirik!

Azərbaycan Respublikası Prezidentinə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti”



Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Azərbaycan Respublikası Prezidentinə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti” qəbul ediblər.

AZƏRTAC müraciəti təqdim edir:

“Biz - Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları olan ictimai birliklərin rəhbərləri Sizin Yaşıl Dünya Naminə ardıcıl və məqsədyönlü fəaliyyətinizi yüksək qiymətləndirir və təqdir edirik.

Yürütdüyünüz siyasətin məntiqi nəticəsidir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün cənnətə çevrilir, bu ərazilər eyni zamanda yaşıl enerji zonaları elan olunub.

Beynəlxalq ictimaiyyətin yekdilliklə COP29-a ev sahibliyiini bu dəfə məhz Azərbaycana həvalə etməsi Sizin dünyanı həmrəyliyə dəvət edən yaşıl enerji siyasətinizə olan böyük hörmət və rəğbəti aydın ifadə edir.

Azərbaycanın COP29 ölkəsi kimi, iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə global dəstəyin təmin olunması üçün fəal iş aparması ölkəmizə xüsusilə inkişaf etməkdə olan ölkələrin (İEOÖ) diqqətini daha da artırır.

Son bir neçə ay ərzində COP29-la əlaqədar ümumilikdə 71 ölkədən 367 QHT və ictimai fəalın müxtəlif birgə bəyanatlar və rəylər Azərbaycanın global iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə etməsi, bu ölkələrdən 62-sinin məhz İEOÖ-ləri olması bunun aydın ifadəsidir.

OPEC+ platformasının üzvü olan Azərbaycan dünyaya nümunə göstərir ki, məhsul və qazı zəngin olan ölkələr iqlim dəyişmələri məsələlərinin həllində təşəbbüskarlığı ələ almalıdır.

Sizin rəhbərliyinizlə yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlanıb. Azərbaycanın yaxın 6 ildə günəş və külək enerjisi 5000 meqavat (5 qıqavat) təşkil edəcək. Dörd qıqavat həcmində yaşıl enerjini Avropaya ixrac etmək imkanı yaranacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatları 157 qıqavattır. Bu, Azərbaycanın yaşıl enerji potensialını aydın nümayiş etdirir.

Global istiləşmə şəraitində Azərbaycan dünyaya müdrik mesaj verir ki, global iqlim dəyişmələrinin səbəb ola biləcəyi fəlakətin qarşısı yalnız global həmrəyliklə alın bilər.

Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Sizin yanınızdayıq, Sizinlə bir yerdəyik, Sizinlə fəxr edirik.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilən forumda ekoloji məsələlərin müzakirəsi üstünlük təşkil etdi, 3 paneldən 2-si bu mövzuda idi. Aparılmış müzakirələr əsasında belə bir ümumi qənaətdə gəlik ki, Sizin yaşıl düşüncəyə söykənən yeni enerji strategiyanız Azərbaycana qarşıdakı dövrdə daha böyük qələbələr bəxş edəcək!

Siz qalib xalqın qalib lideri kimi ölkəmizi yeni inkişaf mərhələsinə qaldırmısınız.

Biz Qarabağda və Şərqi Zəngəzurdə nəhəng quruculuq və bərpa işlərinin şahidiyik.

Təəssüflər olsun ki, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarını 1,5 milyondan çox mina və partlamamış hərbi sursat ilə çirkləndirib. İndi ərazinin minadan təmizlənməsi, ətraf mühitin qorunması üçün böyük işlər aparırırsınız.

Biz qəti əminik ki, gün gələcək Siz Qarabağ və Şərqi Zəngəzuru minadan azad bölgə elan edəcəksiniz.

Biz - “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti”ni qəbul etməklə, apardığınız siyasətə tam dəstəyimizi ifadə edir, yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq”.

Prezident İlham Əliyev “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”-nı təsdiq edib. Qeyd edək ki, Konvensiya ikitərəfli vergi müqavilələrinin yenilənməsi və transmilli şirkətlər tərəfindən vergidən yayınma imkanlarının azaldılması üçün dünyanın aparıcı alətidir. Konvensiyanın məqsədi vergi sazişlərindən sui-istifadə edilməsinin qarşısının alınması, daimi nümayəndəlik yaratmaq üçün strategiyalara qarşı tədbirlərin görülməsi və uyğunsuzluqdan sui-istifadə imkanlarının



Çoxtərəfli Konvensiyaya qoşulmaq nə vəd edir?

Azərbaycan global səviyyədə vergidən yayınmanın qarşısının alınmasında öz iradəsini nümayiş etdirməkdədir

məhdudlaşdırılmasıdır.

“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” nədir və Azərbaycanın vergi administrasiyası üçün hansı əhəmiyyət kəsb edir?

Qloballaşma şəraitində milli iqtisadiyyatların və bazarların integrasiyası yeni və daha təkmil beynəlxalq vergi standartlarının tətbiqi aktuallaşdıqdan “Böyük İyirmilər” qrupu (G20) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏT) tərəfindən ölkələrin gəlir mənbələrini qorumaq üçün beynəlxalq müstəvidə yeni standartlar hazırlanıb. Bu baxımdan “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) çərçivəsi global miqyasda getdikcə artan və dərinləşən vergi problemlərinə çox spesifik və vahid yanaşmanı ehtiva edir və vergi administrasiyaları BEPS-in əlverişli platforma kimi bu strateji məqsədlərə çatmaqda roluna xüsusi önəm verir.

BEPS layihəsinə qoşulmuş ölkələrdən biri kimi Azərbaycan da ötən dövr ərzində vergi qanunvericiliyində müvafiq dəyişikliklər edib. Transfer qiymətinin müəyyən edilməsi və vergiləndirilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq müddəələr əlavə edilib və onun inzibatiçılığı ilə bağlı qaydalar təsdiq olunub. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsi çərçivəsində “Nəzarət olunan xarici müəssisənin vergiyə cəlb edilməsi” ilə bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilib.

Sözügedən dəyişikliklər çərçivəsində həmin qaydalarda göstərilən müvafiq arayışların və bildirişlərin vergi orqanına elektron formada təqdim edilməsi mexanizmi də qurulub.

Həmçinin Azərbaycanın vergi administrasiyası ölkələr arasında vergidən yayınma və mənfəətin köçürülməsinin qarşısının alınması istiqamətində bilik və təcrübə mübadiləsinin asanlaşdırılması, müvafiq tədbirləri həyata keçirən ixtisaslaşmış vergi orqanı əməkdaşlarından ibarət şəbəkənin yaradılması, onların iş keyfiyyətinin artırılması, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, praktiki təlimat və yanaşmalarda da yaxından iştirak edib.

Azərbaycan İƏT çərçivəsində qoşulduğu vergi məsələlərini tənzimləyən Çoxtərəfli Konvensiyalardan irəli gələn digər öhdəlikləri də yerinə yetirib, vergi standartları, eləcə də BEPS fəaliyyətləri üzrə əlavə öhdəlikləri icra edib. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə qarşı” layihənin 13-cü Fəaliyyətin icrası məqsədilə 2021-ci ildə “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Solahiyyətli Orqanların Çoxtərəfli Sazişi”ə qoşulub və 2022-ci ildə ilk mübadilə həyata keçirilib. Sonədin tətbiqi ilə bağlı Vergi Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilib. Bütün bunlar Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq vergi ailəsində öz partnyorları ilə əlaqələrini daha da inkişaf etdirib və bu faktor, həm də vergi administrasiyasının nüfuzunun artmasına im-

kan verib. 2023-cü ilin noyabr ayında İƏT-in nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiyanı” imzalayıb və vergitutma məsələlərində daha rəqabətö- nümli iqtisadi mühitin formalaşdırılması, beynəlxalq vergi reytinginin yüksəldilməsi ilə bağlı daha yeni imkanlar qazanıb.

Beləliklə, Çoxtərəfli Konvensiyanın təsdiqlənməsi ölkəmizin vergi inzibatiçiliyinin beynəlxalq standartların tələblərinə uyğun daha da təkmilləşdirilməsi istiqamətində son illərdə aparılan islahatların mühüm nəticəsi hesab edilə bilər. Konvensiyaya tərəfdar çıxmaqla Azərbaycan global səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesində aktiv yer alaraq öz iradəsini nümayiş etdirir.

Bu mötəbər platformada yer almaqla ölkəmiz bir çox vergi məsələlərində faydalar əldə etmək şansına qazanır. Belə ki, Konvensiya ölkəmizin vergitutma bazasının məhdudlaşdırılmasına yönələn vergi planlamasının qarşısının alınması və vergitutma bazasının genişləndirilməsinə, beynəlxalq vergitutma prinsipləri nəzərə alınmaqla gəlirlərin vergiyə cəlb edilməsinin təmin olunmasına, vergi administrasiyaları arasında vergi qanunvericiliyi və inzibatiçiliyinə münasibətdə vahid koordinasiyanın qurulmasına öz mühüm töhfəsini verəcək.

Elbrus Cəfərli

Deputatlar Ali Baş Komandanı, ordumuzun qəhrəman əsgər və zabitlərini təbrik ediblər

VI çağırış Milli Məclisin sonuncu plenar iclası iyunun 28-də keçiriləcək

İyunun 25-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 17 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə bildirib ki, Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçərək, bu gün dünyanın ən güclü orduları sırasında yer alır. O qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində, birgünlük antiterror tədbirlərində milli hərbi tariximizə yazdıqları şanlı səhifələr xalqımızın qürur mənbəyidir: “Qəhrəman Ordumuzun döyüş meydanlarındakı hünəri qarşıya qoyulan hədəflərə çatmaq üçün onun ən mürəkkəb tapşırıqları yerinə yetirməyə qadir olduğunu göstərib”. Spiker özünün və deputatların adından Silahlı Qüvvələr Günü münasibəti ilə Ali Baş Komandanı, ordumuzun qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı təbrik edib, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayıb.

Sonra iclasda cari məsələlər müzakirə olunub. Komitə sədrləri Siyavuş Novruzov, Zəhid Oruc, Fəzail Mustafa, deputatlar Bəhruz Məhərrəmov, Elşad Mirbəşir oğlu, Sahib Əliyev, Ceyhun Məmmədov, Etibar Əliyev, Vüqar Bayramov və Tural Gəncəliyev çıxış ediblər. Deputatlar Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdırıblar, Ali Baş Komandan İlham Əliyevin rəh-

bərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirlərində, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaəti qürur hissi ilə qeyd ediblər. Çıxışlarda son illərdə Azərbaycanda ordu quruculuğu və hərbi potensialın möhkəmləndirilməsi, müdafiə və milli təhlükəsizliklə bağlı məsələlərin həlli istiqamətində atılan addımlar təqdirəlayiq hesab olunub. Hərbiçilərin, habelə şəhid ailələri və qazilərin sosial təminatının daha da gücləndirilməsi sahəsində həyata keçirilən islahatların, dövlət dəstəyinin əhəmiyyətindən bəhs edilib.

Müzakirələr zamanı, həmçinin bəzi dövlətlərin Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təhdid edən destruktiv fəaliyyəti pislənilib. Azərbaycanın regionda sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında səyləri vurğulanıb. Millət vəkili bir sıra digər aktual mövzularda da öz fikirlərini bölüşüblər.

Daha sonra gündəlikdəki məsələlər müzakirə edilib. İlk üç məsələnin 2024-cü ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər sənədlərdə dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin olduğu diqqətə çatdırılıb. Bu məsələlərin müzakirəsi ilə əlaqədar olaraq iclasda hökumət üzvləri də iştirak edib-

lər. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Tahir Mirkişili komitə iclasında üçüncü oxunuşda müzakirə edilən qanun layihəsinə dair layihə təşəbbüskarları tərə-



findən dəyişiklik irəli sürüldüyünü deyib. Bildirilib ki, təklif olunan dəyişikliklərə əsasən, dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi 500 milyon manat əvəzinə 535 milyon manat artırılaraq, 6 milyard 435 milyon manata çatdırılır. Qeyd edilib ki, əlavə 35 milyon manat daxilolmaların Əlavə Dəyər Vergisinin (ƏDV) həcmindən artması hesabına təmin olunacağı ilə izah edilib. Dəyişiklik nəticəsində dövlət büdcəsinin qeyri-neft/qaz gəlirləri 18 milyard 619 milyon manat təşkil edəcək. Bununla yanaşı,

dövlət büdcəsinin xərclərində də Dövlət Gömrük Komitəsinin xərclərinin 35 milyon manat artırılması təklif olunur.

Diqqətə çatdırılıb ki, nəticədə, ilkin təqdim olunmuş rəqəmə nisbətən, dövlət büdcəsinin gəlirləri 0,1 faiz artırılaraq 36 milyard 388 milyon manat, dövlət büdcəsinin xərcləri 0,1 faiz artırılaraq 39 milyard 742,3 milyon manat, dövlət büdcəsinin cari xərcləri 0,1 faiz artırılaraq 23 milyard 59,4 milyon manat təşkil edəcək. İcmal büdcənin gəlirləri, ilkin təqdim olunmuş rəqəmə nisbətən 0,1 faiz artırılaraq 43 milyard 515 milyon manat, xərcləri isə 0,1 faiz artırılaraq 45 milyard 626,8 milyon manat təşkil edəcək. Komitə sədri bildirib ki, dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsi 2024-cü ildə ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini uğurla həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.

Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair məlumat verib. Hər iki sənəd barədə birinci və ikinci oxunuş zamanı geniş məlumat və

rildiyini deyən komitə sədri bir daha xatırladı ki, təqdim edilmiş sənədlərə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üçün dürləşdirilmiş gəlir və xərcləri bərabər olaraq 30 milyon manat artırılaraq 6 milyard 949 milyon 860 min manat təşkil edəcək. Qeyd olunub ki, İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün dürləşdirilmiş büdcəsi 4,7 milyon manat artırılacaq və bu artım qeyri-büdcə sektoru üzrə baş verəcək. Musa Quliyev qanun layihələrinin ikinci oxunuşda müzakirələri zamanı deputatlar tərəfindən bəzi sosial problemlərlə əlaqədar qaldırılan məsələlərlə bağlı araşdırmaların aparıldığını və nəticələri barədə onlara məlumat verildiyini də söyləyib.

Müzakirələrdən sonra qanun layihələri üçüncü oxunuşda qəbul olunub. Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Mərkəz Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq olunub. Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Millət vəkiliəri daha sonra “Məşğulluq haqqında” qanuna, Ailə Məcəlləsinə, Vergi Məcəlləsinə, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara üçüncü oxunuşda dəyişikliklər ediblər. Deputatlar Torpaq Məcəlləsinə, Əmək Məcəlləsinə dəyişiklikləri və gündəlikdə olan digər qanun layihələrini də qəbul ediblər.

İclasın sonunda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının iyunun 28-də keçiriləcəyini bildirib. Həmin iclasın gündəliyinə 14 məsələnin daxil edilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu iclasın VI çağırış Milli Məclisin sonuncu toplantısı olacağı bildirilir.

NARDAR

YAP Sədrinin müavini ilə Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi arasında görüş keçirilib

İyunun 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Azərbaycanda səfərdə olan Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi Romenio Pereyra arasında görüş keçirilib.

Qonağı salamlayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Braziliya arasında ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. O, ölkələrimiz arasında müxtəlif sahələrdə möhsuldar işbirliyi üçün geniş potensialın mövcud olduğunu bildirib.

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yüksək nüfuzla malik etibarlı tərəfdaş kimi tanındığını söyləyən YAP Sədrinin müavini qeyd edib: “Azərbaycanın ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə əldə etdiyi tarixi nailiyyətlər onu nəinki regionda, qlobal miqyasda da söz sahibinə çevirmişdir. Ölkəmizə beynəlxalq müstəvidə böyük inam və etimad

mövcuddur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konf-



ransının 29-cu sessiyasının - COP29-un cari ilin noyabr ayında Azərbaycanda keçirilməsi haqqında yekdil qərar da bu reallığın bariz ifadəsidir. Bu mühüm beynəlxalq tədbir, heç şübhəsiz, Azərbaycanın beynəlxalq əlaqələrinin keyfiyyətcə yeni müstəviyə yüksəlmə-

sinə təkan verəcək. Azərbaycan dost ölkələrlə, o cümlədən Braziliya Federativ Res-



rası münasibətlərin inkişafı baxımından önəmli olduğunu söyləyib.

publikası ilə münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayır”.

Siyasi partiyalar və parlamentlər arasında əlaqələrin əhəmiyyətini vurğulayan Tahir Budaqov hökumətlərarası komissiyaların da fəaliyyətinin təmin olunmasının dövlətlərə

“Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri uğurla inkişaf edir. YAP müstəqil siyasət həyata keçirən dost və tərəfdaş ölkələrin hakim partiyaları ilə səmərəli işbirliyinə malikdir”, - deyən Tahir Budaqov Yeni Azərbaycan Partiyası və Braziliya

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyətinə mənfi təsirləri”

İyunun 25-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq Göygöl rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar “Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyətinə mənfi təsirləri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb. Daha sonra Heydər Əliyev Mərkəzi ziyarət edilib.

Göygöl Gənclər Evinə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi-



nə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Kəmalə İbrahimova, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin qərb bölgəsi üzrə müxbiri Xaliq Qurbanov, Narkomanlığa və Narkotik

Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Rəqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cəbbərov və Vətən müharibəsi qazisi Faiq Bayramov çıxış ediblər.

Çıxış edənlər xalqımızın Silahlı Qüvvələr Günü böyük coşqu və qürur hissi ilə qeyd etdiyini bildiriblər. Vurğulayıblar ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərbi tarixinin yeni və şanlı salnaməsinə yazıb. Bu gün Ordumuz müharibə dövründəki ordudan daha güclü, daha qüvvətlidir və qar-

şısında dayanan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadir və hazırdır.

Çıxışlarda narkomanıya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğu bildirilib. Vurğulanıb ki, narkomanıya insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən də Azərbaycan da narkomanıyaya qarşı sistemli mübarizə aparılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na əsasən maarifləndirmə işləri də davamlı olaraq həyata keçirilir.

Tədbir interaktiv formada davam edib və iştirakçıları maraqlandıran suallara cavablandırılıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sabaha və uğurlara hesablanan siyasət... Vətənpərvər gənclər ordumuz var!

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. İnkişaf etmiş bütün dövlətlər də bu vəhdətin reallığı fikrinə əsaslanır. Çünki güclü və müstəqil dövlətin nüfuzu iqtisadi və siyasi potensialından başqa, onun malik olduğu ordunun qüdrəti ilə də ölçülür.

Məlumdur ki, bu gün sağlam gəncliyin yetişməsində ordumuz xüsusi rola malikdir. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən, daim axtarışda olan, yeniliyi sevirən gənclərimizin özü də böyük bir orduudur. Azərbaycan gəncliyi azad fikirli və düşüncəli, cəsarətli, bilikli, vətənpərvərdir. Onlar müstəqil dövlətin nümayəndəsi kimi dünyada müxtəlif səpkili tədbirlərin iştirakçısı kimi milli dəyərlərimizin təbliğində iştirak edərək kreativ gənclik nümunəsi sərgiləyirlər.

Gələcəyimiz etibarlı əllərdədir...

Mövzu barədə “Yeni Azərbaycan”-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bildirib ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. O, qeyd edib ki, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Deputatın sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdik-

dən sonra gənclərə diqqət və qayğı artırb: “Gənclərimizin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması istiqamətində məqsədyönlü islahatlar həyata keçirilib. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına təkan verib. Dövlətimiz tərəfindən silsilə olaraq həyata keçirilən tədbirlər gənclərin inkişafına stimulaşdırıb. Ümumiyyətlə, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Bu baxımdan sevindiricidir ki, gələcəyimizi etibar edəcəyimiz vətənpərvər gənclər ordumuz var”.

İndi gənclərimizin məsuliyyəti daha ağırdır

Millət vəkili dövlətin gənclərlə bağlı siyasətindən danışarkən Azərbaycanda Milli Ordu quruculuğunun çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçdiyini də diqqətə çatdırıb: “Bildiyimiz kimi, bu gün Respublikamızda Silahlı Qüvvələri Günüdür. Milli Ordumuzun inkişafı tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlan-

dı. Onun rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə müvəffəqiyyətli, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Heydər Əliyev 1971-ci ildə böyük çətinliklərlə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin-



Cəmişid Naxçıvanskiyın adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Onun sayəsində gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu.

Bu gün müzəffər Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın, müstəqilliyimizin

qorunması ilə yanaşı, eyni zamanda Azərbaycan gəncliyinin həyata hazırlıq prosesi, təlim-tərbiyəsi, davranış, nizam-intizam qaydalarının formalaşması və öyrənilməsində xüsusi rola malikdir. Bu da öz növbəsində milli-mənəvi və ailə dəyərlərinin qorunması, eləcə də dövlət quruculuğu prosesində özünü əhəmiyyətli dərəcədə büruzə verir.

Nəzərə alsaq ki, yeni nəslimizin məsuliyyəti hazırda əvvəlkindən daha ağırdır, gəncliyimiz, o cümlədən Azərbaycan əsgəri də daha sağlam olmalıdır”.

Onlar vahid niyyət ətrafında birləşdilər...

M.Məmmədov qeyd edib ki, 26 iyun tarixi, eyni zamanda, beynəlxalq təqvimdə Birləşmiş Millətlər Təşkilatının xüsusi günü-Narkomanıya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur: “Azərbaycanda sağlam gəncliyin yetişdirilməsi, peşəkar Ordunun formalaşdırılması, zərərli və bihəşedici vərdişlərin aradan qaldırılması, qeyri-qanuni fəaliyyət növlərinin məhdudlaşdırılması istiqamətində hökumət tərəfindən əməli tədbirlər görülür. Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhunda formalaşır. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, torpaqlarımızın müdafiəsinə qalxması onların vahid niyyət ətrafında birləşdiyini, əzmkarlığını, Vətənə sevgisini bir daha göstərməsi oldu.

Beləliklə, 26 iyun tarixi bizə onu deməyə əsas verir ki, hər bir Azərbaycan gənclisi məsuliyyətini dərk edərək, sağlam, savadlı



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır

və hər zaman Ali Baş Komandanın çağırışlarına hazır olmalıdır. Onlar Vətən qarşısındakı vəzifələrini şəərəllə yerinə yetirməli, ləyaqətli vətəndaş olaraq Azərbaycanın davamlı inkişafında iştirak etməlidirlər”.

Yegana BAYRAMOVA

BMT-də islahatlar... Təhlükəsizlik Şurasından başlamalıdır

Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturlarında islahatların aparılması məsələsi uzun müddətdir ki, gündəmədədir. Xüsusilə, beynəlxalq müstəvidə mövcud global problemlər BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini qadağan edir.

Bugünlərdə Türkiyənin BMT-dəki daimi nümayəndəliyindən də TASS-ni sağısına cavab olaraq bildirilib ki, dünyadakı misli görünməmiş böhranlar fonunda bu, hər zamankından daha zəruridir. “Buna yalnız hökumətlərarası danışıqlar yolu ilə nail olaq olar. Türkiyə 21-ci əsrin mürəkkəb problemlərini həll etməyə qadir olan daha təsirli və aktual bir BMT görmək istəyir, xüsusən də beynəlxalq sistemən son illərdə yaşadığı misli görünməmiş böhranlar fonunda bu, hər zamankından daha zəruridir. “İslahat BMT-nin sülh və təhlükəsizlik məsələlərini həll edən əsas orqanı olan Təhlükəsizlik Şurasından başlamalıdır. Prezident Rəcəb Tayyib Ərdoğan həmişə bu mövzuda çıxış edərək dünyanın beşdən (BMT TŞ-nin daimi üzvləri - red.) daha böyük olduğunu vurğulayıb” - deyər, daimi nümayəndəlik bəyan edib.

Ümumiyyətlə, BMT daxilində islahatlar-dan və təşkilatın beynəlxalq hadisələrə, pro-

seslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükə-



sizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha təsdiqləyir. Çünki təşkilat faktiki olaraq heçmon güc mərkəzlərinin inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasının daimi üzvləri istədikləri vaxt hansısa qərara veto qoya bilərlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn tələbləri, obyektivlik, BMT-nin üzvü olan digər

müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburet-mə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.

BMT Təhlükəsizlik Şurasının keçmiş Dağlıq Qarabağ münacişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin 27 il ərzində yerinə yetirilmədiyi halda bir sıra münacişə və böhranlarla bağlı qəbul edilən qətnamələrin icrasında çətinlik müşahidə olundu. Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət ölkəmizin 30 ilə yaxın işğal altında qalmış ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar 1945-ci ildə qəbul edilmiş 822, 853, 874 və 884 sayılı qətnamələrin yerinə yetirilməməsindən gedir. Əlbəttə ki, bu fakt Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərər, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlilik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırıb, 2020-ci ildə hərbi-siyasi resursları vasitəsilə münacişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Azərbaycanın özü tərəfindən icra olunması BMT-nin təsis edildiyi vaxtdan bu

günə qədər dünyada ilk belə haldır.

Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və möhz sadalanan meyarlar global səviyyədə uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərini yenidən işlənməsini təklif edib. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmamə Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb.

BMT-də islahatların zəruriliyini təşkilatın Baş katibi Antonio Quterreş də etiraf edib. O, ötən il G7 sammitində çıxış edərkən BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını zəruri hesab etdiyini söyləyib. Baş katibin fikrincə, təşkilat artıq müasir realılıqlara uyğun gəlmir. Quterreşin sözlərinə görə, bu qurum 1945-ci ildə formalaşdığı zaman dünya düzünə uyğun olub. O vaxtdan bəri, həmin sistem köhnəlib və təsiri itirir.

BMT Təhlükəsizlik Şurasında necə dəyişiklik etmək olar və bu islahatlar nə vaxt aparılacaq? Məsələ ilə bağlı politoloq İlyas Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, BMT-də islahatlar kəciir, çünki dünyada nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Bu problemləri həll etmək üçün BMT-nin mövcud mexanizmləri işləmir. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri-

nin işlənməsində, konfliktlərin həllində beynəlxalq hüquq, regional və global təhlükəsizliyin prioritetləri meyar olaraq götürülməli, mövcud münacişələrin qarşısının alınması və ya daha da alovlanmasının qarşısının alınması üçün çəvik mexanizmlər işlənilməlidir. Bu qabaqlayıcı mexanizmlərin işlənməsi beynəlxalq hüquq, regional və global təhlükəsizlik aspektləri və münacişələrin həlli yolları nəzərə alınmaqla müəyyən-ləşməlidir.

Politoloq qeyd edib ki, BMT-də islahatlar təşkilatın Nizamnaməsinə dəyişikliklərin edilməsindən keçir: “Nizamnaməyə dəyişikliklər BMT Baş Assambleyası tərəfindən qəbul olunur. Amma bunun üçün digər iki səs çoxluğu tələb edilir. Məsələnin qeyd tərəfi ondan ibarətdir ki, Baş Assambleyada qəbul olunmuş dəyişiklikləri Təhlükəsizlik Şurası təsdiq etməlidir. Bu o deməkdir ki, əgər Baş Assambleya Təhlükəsizlik Şurası və onun üzvləri ilə bağlı Nizamnaməyə dəyişikliklər edərsə, buna qurumun daimi üzvləri də səs verməlidir. Əslində, Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması ilə bağlı hansısa dəyişiklik mümkün görünə bilər. Amma veto hüququndan istifadənin ləğvi əslində real deyil. Çünki daimi üzv olan dövlətin özünə qarşı qərar qəbul edə-cəyi inandırıcı görünmür. Bir sözə, BMT-də islahatların aparılmasına başlıca maneə Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərdir. Onlar öz maraqları naminə mövcud durumun saxlanılmasına maraqlıdır. Bütün bunlara baxmayaraq, islahatlar labüddür”.

Nardar BAYRAMLI

ABŞ prosesi izləyir


Vaşinqton Cənubi Qafqazda sülhün əldə edilməsini istəyirsə...

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, sülhün əldə edilməsi yerləşdiyimiz coğrafiyanın gələcəyi üçün mühüm amildir. Bu, Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. Ötən 2 ildən artıq müddətdə davamlı şəkildə aparılan sülh prosesinin məntiqi nəticəyə yaxınlaşması, ikitərəfli təmaslar nəticəsində müəyyən irəliləyişlərə nail olunması isə hər kəs üçün müsbət dividend yaradır - bu, yeni iqtisadi-siyasi nizamı ortaya çıxarır, Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması üçün əsas çevrilir.

Bu mənada, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi

istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Vəsitiçisiz davam edən ikitərəfli təmasların verdiyi nəticələr təqdir olunur - istər ötən ilin dekabrında bəyan edilmiş ikitərəfli açıqlama və orada əksini tapan müddəalar, istərsə də bu ilin aprelin 19-da əldə edilmiş razılığa əsasən 4 kəndin qaytarılması sülhə olan inamı artırır.

Eyni zamanda, prosesdə maraqlı bir məqam da diqqətdən yayınmır - istər Şərq, istərsə də Qərb dünyası hər bir kiçik nüansı belə nəzərə alır, əldə olu-



Avrasiyanın mərkəzində sülh və təhlükəsizlik seqmentinin gücləndirilməsinə, hətta fərqli siyasi baxışlara malik qütblərin ortaq iqtisadi maraq müstəvisində uzlaşmasına yol açacaq. Təbii ki, Qərb-Şərq tranziti üzərində təhlükəsizliyin ən ali səviyyə-

də təmin olunması ən çox böyük iqtisadi güclərin marağında olan bir məsələdir.

Yeri gəlmişkən, ABŞ rəsmiləri məsələ ilə bağlı mövqelərini tez-tez dilə gətirirlər. Məsələn, bir neçə gün öncə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında deyib. ABŞ bu məsələnin həlli istiqamətində işləməyə davam edəcək: “Biz Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik”.

Göründüyü kimi, ABŞ ikili təmasların sülhlə nəticələnməyəcəyinə inamını ifadə edir. Bundan bir ay öncə mətbuatın

ABŞ-nin Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində səyləri ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi demişdi ki, Vaşinqton Cənubi Qafqaz xalqlarına sülh

və sabitlik gətirən istənilən prosese kömək etməyə hazırdır. Rəsmi nümayəndə vurğulayıb ki, ABŞ dövlət katibi Entoni Blinken, eləcə də ölkənin bir sıra digər rəsmiləri həm Ermənistan, həm

də Azərbaycan hökumətlərində yüksək vəzifəli rəsmiləri daim təmasdadırlar.

Eyni zamanda, ABŞ dövlət rəsmilərinin Bakıya ünvanlanan telefon zəngləri zamanı biz məsələnin xüsusi diqqətlə izlənildiyinin şahidi oluruq. Bu faktı onu göstərir ki, ölkəmizin bölgədə yaratdığı yeni situasiya beynəlxalq iqtisadi münasibətlərin və siyasi proseslərin təməl-küzləşməsi üçün vacib şərt kimi çıxış edir. Vurğulandığı kimi, qlobal dünyada baş verənlər və onun təhlili mütləq şəkilə maraqların uzlaşması kontekstinə istinad edir - başqa sözlə, yaranan yeni siyasi-iqtisadi situasiyalar, prosesin nəticəsi hamı üçün maraqlıdır - Azərbaycan ilə Ermənistan arasında əldə olunacaq razılaşma bütün tərəflər üçün müsbət imkanlar vəd edir. Bunun üçün isə ABŞ kimi böyük güclər həm də yad, prosese müdaxilə etməyə çalışan qeyri-adekvat amilləri sıradan çıxarmalıdırlar - məsələn, Fransanın bölgədə yeni eskalasiya yaratmaq təhdidi aradan qaldırılma, Ermənistanın öldürücü silahlarla təmin olunması dayandırılma sülh daha tez və davamlı şəkildə təmin olunacaq...

SADIQ

Qlobal qarşıdurmanın astanasında...

III Dünya müharibəsi riski artır, nüvə təhdidi genişlənir

Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmaların yaratdığı təhdidin və təhlükənin miqyası gündən - günə artmaqdadır. Ukraynanı bu döyüşdə tək buraxmamaq üçün hərbi güc istisna olmaqla qüdrətini səfərbər edən Qərb dünyası Kremlin çətin vəziyyətə salmaq üçün bütün vasitələrə əl atır, rıçaqlardan istifadə edir. Bütün sferalarda Kremlin “yolunu” bağlayan Qərbin hazırkı qeyri-hərbi koalisiyası tətbiq etdiyi sanksiyalarla müharibənin gedişində geridönüş yaratmağa çalışır. Hətta bəzi siyasi ekspertlər Aİ-nin Ukraynaya yardım məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Avropa Sülh Fonduna köçürmək qərarını daha çox irəli gətirmək kimi dəyərləndirirlər. Dünənə qədər Ukraynaya silah-sursat, maliyyə, texnika və bu kimi “stimullaşdırıcı” köməklik göstərən Qərb artıq fərdi mənada qarşıdurmadə iştirak etmək üçün “qollarını cırmayıb”. Bütün sferalarda Kremlin “yolunu bağlayan” Qərbin qeyri-hərbi koalisiyasının tətbiq etdiyi sanksiyaların ardından müharibənin gedişində geridönüş yaratmaq üçün daha real “iştirak” planları qurulub.

Ukrayna Rusiyaya “can atır”...

Bu isə özlüyündə III Dünya müharibəsi riskini artırır. Ukraynaya öz silahlarından istifadə etmək üçün icazə verən Qərb koalisiyası müharibənin çərçivəsini genişləndirməkdədir. Başqa sözlə, kollektiv Qərbin davranışı heç də sülhə hesablanmayıb, tam əksinə, müharibənin gedişi çətin və təhlükəli yollara dartılır. Bundan öncəki mərhələdə Ukrayna Qərb silahlarından istifadə məsələsini özünün müdafiəsinin təşkil istiqamətinə əsaslandırdırsa, artıq Kiyev Rusiyaya hücum üçün məqam axtarır. Belə ki, xarici mətbuat Ukraynanın müttəfiqlərini Rusiyadakı hava ba-

zalarına hücum etmək üçün Qərb silahlarından istifadə etməyə icazə verməyə çağırıldığını yazıb. “The New York Times”də dərc olunan məqaləyə görə, Vaşinqtonun müəyyən silah növlərinin istifadəsinə qoyulan qadağanı ləğv etməsi Ukraynaya Rusiyanın Xarkov vilayətində hücumunun qarşısını almağa kömək edib, həmçinin Xarkovu atəşə tutub. Bununla belə, Ukrayna Silahlı Qüvvələri bəziləri təxminən 120 mil məsafədə olan “ATACMS” ilə Rusiyanı hələ də hədəfə ala bilmir. Bu daha uzun mənzilli silahlar Rusiya ərazisinin dərinliklərində bombardmançıların istifadə etdiyi hava ba-

zalarını məhv etmək üçün lazım olacaq. Kiyev bu bazalara hücum etmək üçün əsasən öz genişlənən yerli istehsal dron parkına etibar etməyə məcburdur”, - deyər məqalədə deyilir.

Xarkovun növbəti bombardmanından sonra prezident Vladimir Zelenski Qərb tərəfdarlarına Rusiya ərazisində silahların istifadəsinə icazə verilməsi xahişi ilə müraciət edib. Vaşinqton isə Rusiya ərazisinə zərbələrin endirilməsinə yalnız bir sıra tərəfdar ölkələrin lehinə çıxdıqdan sonra icazə verəcəyini bildirib.



nüvə silahından istifadə ehtimalı ilə doludur. “Da-

vam edən müharibənin region və bütün dünya üçün bədəli çox yüksəkdir. Daha da ciddi-si odur ki, bu risk böyüyə və yayıla bilər. Coğrafi olaraq yayıla bilər. Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmə gələ bilər”, - türkiyəli nazir deyib.

Qeyd edək ki, Türkiyə tərəfinin qlobal dünyaya bu xəbərdarlığı ilk dəfə səslənmiş - bir neçə gün öncə İsveçrənin ev sahibliyi etdiyi Ukrayna Sülh Sammitində çıxış edən Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin faciəvi nəticələrinin gündən-günə daha da artdığını və coğrafi olaraq yayılma təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirmişdi. O iki ilin çoxudur ki, Avropanın

Prosesin belə qarşısalınmaz istiqamət qazanmaması, problemlərin sülh yolu ilə tənzimlənməsi tərəfdarı kimi çıxış edən azsaylı dövlətlər isə bu təhlükələrlə bağlı SOS çağırışları edirlər. Məsələn, Ukrayna ilə Rusiya arasında aparılan müəyyən danışıqlara vasitəçilik edən rəsmi Ankara “qapıdakı təhlükə”ni görür və bununla bağlı çağırışlar edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuata açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi eskalasiya, o cümlədən

NATO hərəkətə keçir, Kreml düşünür...

Bu kimi addımlar və yeni situasiya isə ilk plandaca nüvə ritorikasını yenidən aktuallaşdırır. Təsədüfi deyil ki, Avropadan son dövrlərdə bu ehtimalın yüksək olması ilə bağlı etiraflar səslənir. Bu narahatlıq isə əbəz yerə deyil. Artan xətlə inkişaf etməkdə olan Qərb-Rusiya münasibətləri qeyd olunduğu kimi, təhlükəli müstəvilərə daşır. Ukraynada Qərb silahlarından istifadəyə icazə üçün “yaşıl işıq” yandırılması ilə yanaşı, Rusiya və müttəfiqlərinə fərqli coğrafiyalarda təhdidlər də artır. İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsi ilə ortaya çıxan “şimal təhlükəsi”, AUKUS-un aktivləşdirilməsi ilə ortaya çıxan Uzaq Şərq təhlükəsi,

Rusiyanın və Cənubi Koreyanın iyulda Vaşinqtonda keçiriləcək NATO Zirvəsinə dəvəti ilə aktuallaşan yeni təhlükələr Kremlin “dərinə” düşünməyə vadar edir. Paralel olaraq Ukrayna müharibəsinin uzanması NATO-ya Rusiyanın sərhədləri ətrafında güclü hərbi potensial yerləşdirmək üçün vaxt qazandırır. Bunun qarşılığında isə Rusiya da əlləri bağlı ona ediləcək hücumun vaxtını “gözləyir”. Belarusa yerləşdirilən nüvə başlıqları Qərb üçün olduqca böyük risklər yaradır. Eyni zamanda, bir neçə gün öncə Rusiya prezidentinin Pxenyanda KXDR ilə müqavilə imzalaması Qərb texnologları tərəfindən “yeni nüvə sazişi” kimi xarakterizə olunur. Beləliklə, NATO-nun yaratdığı təhdidə Rusiya və ətrafı daha böyük risklər daşıyan təhdidlərlə qarşıqlıq verir. Bu isə qlobal qarşıdurmanı körükləyir.

Türkiyədən xəbərdarlıq...

mərkəzində dağıdıcı müharibənin olduğunu xatırladaraq ölən və yaralananların sayının 500 mini keçdiyini və müharibənin məhvedici bir qüvvəyə çevrildiyini demişdi.

Beləliklə, nüvə istifadəsi məsələsinin yenidən aktual müzakirə predmetinə çevrilməsi bu kütləvi qırğın silahından istifadənin mümkünlüyünün ehtimalını da artırır. Tərəflərdən hansının bu addımı atacağından, müharibənin Qərbdə, yoxsa Şərqdə qlobal xarakter alacağından asılı olmayaraq, nüvə silahından istifadə bütün dünyanı böyük təhlükə ilə qarşı-qarşıya qoyacaq. Nəticə isə yəqin ki, heç kimin xeyrinə olmayacaq. Çünki nüvə döyüşlərinin qalibi olmur...

P.İSMAYILOV

KXDR müdafiə olunmağa çalışır...

Etiraf edilməlidir ki, Avropanın “qan çanağı”na döndüyü bir zamanda Uzaq Şərqdən də III Dünya Müharibəsi ilə bağlı SOS ucalmaqdadır. Rusiya ilə KXDR arasındakı saziş isə ikitərəfli xarakter daşıyır - Rusiya üçün bu müqavilə prosesdə tək olmadığını sübuta yetirən bir sənəddir, Şimali Koreya üçün müdafiə “qalxandır”. Çünki ABŞ-nin Sakit Okean həvəsində yeni hərbi ittifaq - AUKUS-u qurması heç də boş yerə deyil və bu fakt gündən-günə öz təsdiqini tapır. Yaxın zamanlarda AUKUS-un “sərhədlərinin” genişlənməsi ehtimalı isə Şimali Koreya üçün də “xoş gələcək” vəd etmir. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İnn son dövrlərdə Üçüncü Dünya Müharibəsinin başlanacağı barədə iddialarla çıxış etməsi də bunu təsdiqləyir. Şimali Koreya lideri hələ bir müddət öncə komandanla-

rına Üçüncü Dünya Müharibəsinə hazırlaşmağı, rəhbərlik etdiyi Əmək Partiyasının üzvlərinə isə səfərbərliyə hazır olmaları barədə tapşırıq vermişdi. Partiyanın Mərkəzi Komitəsi bütün təşkilat üzvlərinə Şimali Koreyanın müttəfiqi Rusiyanın müharibədə olduğunu bildirmişdi: “Komitə hər kəsin səfərbərlik üçün hazır olmasını istəyir”.

Vurğulandığı kimi, KXDR-in III Dünya Müharibəsi “xəbərdarlığı” quru pafosdan ibarət deyil. Bunu faktlar da sübut edir. Xüsusilə Yaponiya və Cənubi Koreyanın NATO ilə istiqamətində, bu iki dövlətin AUKUS-a qatılma ehtimalı rəsmi Pxenyani hərəkətə gətirir. Demək ki, müharibə təhlükəsi Avropada olduğu qədər Asiyanın şərqində də “aktallıq daşıyır”.

Aİ üzv dövlətlərin hüquqlarını pozur

Macarıstanın bərabərtərəfli əməkdaşlıq prinsipi məhdudlaşdırılır

Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya yardım məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Avropa Sülh Fonduna köçürmək qərarına gəliblər. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozsef Borrell deyib. O qeyd edib ki, Aİ Rusiyanın aktivlərindən gələn gəlirdən Ukraynaya tezliklə 1,4 milyard avro, ilin sonuna qədər isə 1 milyard avro ayracaq. Aİ ölkələrindən biri Avropa Sülh Fondundan Kiyevə 6 milyard avrodan çox ödənişləri əngəlləməyə davam edir.

Bu vaxta qədər Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın hərbi ehtiyaclarına köçürülməsi ilə bağlı qərarının reallaşması üçün isə Macarıstan veto hüququndan istifadə edirdi. Artıq Aİ vetodan yan keçməyə üçün boşluq tapıb. Borrell deyib ki, Macarıstan Avropada bloklanan Rusiya fondlarından əldə olunan gəlirlərin bölüşdürülməsi ilə

bağlı əvvəlki razılaşmadan imtina etdiyinə görə bu pulun necə istifadə ediləcəyi ilə bağlı qərarın bir hissəsi olmamalıdır.

Borrell Macarıstanla razılığa gəlməyə çalışdıqlarına da aydınlıq gətirib: “Rəsmi Brüssel Budapeştin Ukraynanın özünü dəstəkləməsində iştirak etməməsini, lakin digər Aİ ölkələrinin əksəriyyətinin qərarını əngəlləməməyi təklif edib. Viktor Orban hökuməti bununla da razılaşmayıb”.

“Politico” saytının yazdığına görə, hüquqi boşluq macar siyasətçilərinin hiddətləndirib. Məlumat əsasən, Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya Yardım Fonduna daxil olan gəlirin birinci hissəsi iyunun 24-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə açıqlanıb. İlk transfer 1,4 milyard avro təşkil edib. Xatırladaq ki,

Avropa İttifaqında Rusiya Bankının 210 milyard avroluq aktivləri dondurulub. Bu aktivlər ildə təxminən 5 milyard avro gəlir gətirir.



Təbii ki, Macarıstanın bu və ya digər səbəblə səsvərmə hüququndan nə qədər saxlanılması məsələsi Avropa qitəsi üçün bir sıra məsələlərdə xüsusi anlam daşıyır - o mənada ki, Macarıstanın Ukraynanın öləyhinə, Rusiyanın isə lehinə yeritdiyi xətt Avropa İttifaqının üzüvü olan digər ölkələri qane etmirdi və hətta narahatlıq və narazılıq doğururdu.

bir məhdudiyyətin qoyulmasını istisna edir. Başqa sözlə, belə bir addım bərabərliyə qaytarılma prinsipinə ziddir.

Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan politoloq Yeganə Hacıyeva bildirib ki, Avropa İttifaqı bir sıra üzv dövlətlərin hüquqlarını pozmağa yönəlik addımlar atır. Bu addımlar isə xüsusilə, suveren əsaslarda əməkdaşlıq şərtləri altında birləşmiş Aİ üzv ölkələrin suveren hüquqlarının zəbt olunması istiqamətində izah edilməlidir: “Bu kimi addımlardan biri də həmin üzv ölkələrin dövlət olaraq seçilmələrinin sorğulanması və bu seçilmələrə görə onlara qarşı hər hansı sanksiyalar çağırışları edilməsi və hədələnməsidir. Macarıstan qarşı belə bir addımın reallaşdırılması istiqamətində uzun müddət idi ki, “axtarışlar edilir”, siyasi söykənəcək axtarıldı. Aİ Macarıstanın dövlət ola-

raq seçiminə hörmətlə yanaşmır. Diqqət çəkən məqam da odur ki, mərkəzi Brüssel, yəni Aİ-nin siyasi-iqtisadi təsisatları özünün iqtisadi maraqları naminə siyasi spekulasiyalara, manipulyasiyalara əl atır, Aİ-nin daxili nizamnaməsinin əsas bəndi sayılan bərabərliyə hüquqlu əməkdaşlıq çərçivəsindəki suveren hüquqları pozur. Bəlli olduğu kimi, nizamnamə və prinsiplər Aİ müstəvisində bərabər iştirakçılığı ehtiva edir. Bu mənada, verilən qərarlar, razılıqlar da məhz bu bərabər iştirakçılıq çərçivəsində reallaşmalıdır. Macarıstana qarşı Aİ rəsmilərinin zaman-zaman səsləndirdikləri çağırışlar da məhz bu hüququn pozulması şərtləndirir. Hazırkı situasiyada Macarıstan özünün dövlət maraqlarının, iqtisadi rıçaqlarının və resurslarının qorunması istiqamətində atdığı addımlara görə “itiham edilir”. Bu gün bütün dünya Macarıstanın bu hüququn Aİ tərəfindən məhdudlaşdırıldığını izləyir. Bunun özü də bərabər iştirakçılıq hüququ prinsipinin tamamilə pozulması deməkdir. Təəssüflər olsun ki, belə addımlara rast gəlinir və Macarıstanın təsəvvürə baş verənlər Aİ-nin müttəmədi olaraq üzv dövlətlərin hüquqlarının pozulması istiqamətindəki növbəti epizodudur”.

P.İSMAYILOV

"CRYSTAL BETON" Qapalı Sahmdar Cəmiyyətinin 31 dekabr 2023-ci il üzrə maliyyə nəticələri		
№	Mənfəət vergisi üzrə:	
Hesabat dövrünün gəlirləri		
1	Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir	24 011 114.13
1.1	Malların təqdim edilməsindən gəlir	24 011 114.13
1.2	İşlərin görülməsindən və xidmətin göstərilməsindən gəlir	
2	Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir	
3	İddia müddəti ötmüş və kreditörlər tərəfindən silinmiş kreditör borcları üzrə gəlir	
3.1	Dividendlər	
4	Ümumi Gəlir	24 011 114.13
5	Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfəi fərq	
6	Digər gəlirlər	
6.1	Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlir (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)	
7	Gəlirdən çıxılmalar	
8	Çıxımlardan sonra ümumi Gəlir	24 011 114.13
Hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər		
9	Malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər	21 353 453.37
9.1	Əmək haqqı xərci	896 269.67
9.2	Sosial sığorta haqları	163 684.76
9.3	Xammal və materiallar	12 328 943.54
9.4	Məlin dəyəri	
9.5	İcarə haqqı	2 121 636.56
9.6	Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş əzamiyyə xərclərinin məbləği	2 275.00
9.7	Enerji xərcləri	7 228.70
9.8	Qaz xərcləri	
9.9	Yanacaq xərcləri	157 266.14
9.10	Su və kanalizasiya xərcləri	25 167.10
9.11	Rəbitə xərcləri	19 841.54
9.12	Mühafizə xərcləri	
9.13	Bank xidməti üzrə xərclər	29 122.82
9.14	Reklam xərcləri	3 350.00
9.15	Borça görə faizlər və onunla bağlı olan xərclər	
9.16	Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi) ilə bağlı sair xərclər	5 673 717.54
10	Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər	162 554.62
10.1	Binalar,tikililər və qurğular üzrə hesablanmış amortizasiya	
10.2	Maşınlar, avadanlıq və hesablama texnikası üzrə hesablanmış amortizasiya	64 831.50
10.3	Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya	80 340.25
10.4	Qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	315.00
10.4.1	İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.5	Digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya	9 978.23
10.6	Yüksək texnologiyalar üzrə hesablanmış amortizasiya	7 089.64
11	Təmir xərcləri	
11.1	Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri	
11.2	Digər əsas vəsaitləri üzrə hesablanmış təmir xərcləri	
12	Nəqliyyat xərcləri	
12.1	Qeyri rezident üzrə nəqliyyat xərcləri	
13	Sığorta üzrə xərclər	25 973.12
13.1	Ödənilmiş sığorta haqları	25 973.12
13.2	Sığorta fəaliyyəti üzrə sair xərclər	
14	Digər xərclər	650 747.66
15	Gəlirdən çıxılan vergilər və yığımalar	
15.1	Torpaq vergisi	
15.2	Əmlak vergisi	4 653.38
16	Nəğd qaydada bank hesabından çıxarılmış pul vəsaiti üçün sadələşdirilmiş vergi	
17	Cəmi xərclər	22 272 432.15
18	Ümumi gəlirdən çıxılan Xərclər	22 272 432.15
19	Mənfəət və ya Zərər (+,-)	1 738 681.98
20	Mənfəət üzrə azadolmalar və güzəştlər	
21	Keçmiş illərin zərəri nəzərə alınmaqla mənfəət və ya zərər (+,-)	
22	Mənfəət vergisi	347 736.40

"CRYSTAL BETON" QSC-nin 31 dekabr 2023 –ci il tarixinə xalis mənfəət və zərər haqqında hesabat:	
Gəlirlər, Xərclər, Mənfəət, Divident	Məbləğlər, manatla
2023-ci il üzrə	
Gəlir	24 011 114.13
Çıxımlar	
Cəmi gəlir	24 011 114.13
Xərclər:	22 272 432.15
Mənfəət və ya zərər (+,-)	1 738 681.98
Keçmiş illərin zərəri	0.00
Mənfəət üzrə azadolmalar və güzəştlər	0.00
o cümlədən 2018-ci il üzrə	0.00
o cümlədən 2019-ci il üzrə	0.00
Keçmiş illərin zərəri nəzərə alınmaqla Mənfəət və ya Zərər (+,-)	0.00
Mənfəət vergisi	347 736.40
Bölüşdürülməmiş mənfəət	1 390 945.58

" AZİTAL MEBEL" Qapalı Sahmdar Cəmiyyəti 31 dekabr 2023-cü il üzrə maliyyə nəticələri		
№	Mənfəət vergisi üzrə:	
Hesabat dövrünün gəlirləri		
1	Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir	564 754.83
1.1	Malların təqdim edilməsindən gəlir	564 754.83
1.2	İşlərin görülməsindən və xidmətin göstərilməsindən gəlir	
2	Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir	76 800.00
3	Xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi	
3.1	Dividendlər	
4	Ümumi Gəlir	641 554.83
5	Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfəi fərq	
5.1	Dəqiqləşdirilən əməliyyatlar hesabına azaldılan gəlir	
6	Digər gəlirlər	
6.1	Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlir (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)	
7	Gəlirdən çıxılmalar	
8	Çıxımlardan sonra ümumi Gəlir	641 554.83
Hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər		
9	Malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər	385 774.80
9.1	Əmək haqqı xərci	181 166.64
9.2	Sosial sığorta haqları	34 354.27
9.3	Xammal və materiallar	
9.4	Məlin dəyəri	136 285.60
9.5	İcarə haqqı	0.00
9.6	Borça görə faizlər və onunla bağlı olan xərclər	
9.7	Enerji xərcləri	8 267.51
9.8	Qaz xərcləri	6 701.06

" CRYSTAL NƏQLİYYAT" Qapalı Sahmdar 31 dekabr 2023-ci il üzrə maliyyə nəticələri		
№	Mənfəət vergisi üzrə:	
Hesabat dövrünün gəlirləri		
1	Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir	853 547.22
1.1	Malların təqdim edilməsindən gəlir	
1.2	İşlərin görülməsindən və xidmətin göstərilməsindən gəlir	853 547.22
2	Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir	2 816 888.95
3	İddia müddəti ötmüş və kreditörlər tərəfindən silinmiş kreditör borcları üzrə gəlir	
3.1	Dividendlər	
4	Ümumi Gəlir	3 670 436.17
5	Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfəi fərq	
6	Digər gəlirlər	
6.1	Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlir (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)	
7	Gəlirdən çıxılmalar	
8	Çıxımlardan sonra ümumi Gəlir	3 670 436.17
Hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər		
9	Malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər	2 868 212.58
9.1	Əmək haqqı xərci	1 490 423.35
9.2	Sosial sığorta haqları	281 526.35
9.3	Xammal və materiallar	
9.4	Məlin dəyəri	
9.5	İcarə haqqı	19 550.00
9.6	Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş əzamiyyə xərclərinin məbləği	9 469.00
9.7	Enerji xərcləri	
9.8	Qaz xərcləri	1 093.22
9.9	Yanacaq xərcləri	697 033.77
9.10	Su və kanalizasiya xərcləri	27.12
9.11	Rəbitə xərcləri	4 901.53
9.12	Mühafizə xərcləri	
9.13	Bank xidməti üzrə xərclər	33 294.49
9.14	Reklam xərcləri	
9.15	Borça görə faizlər və onunla bağlı olan xərclər	
9.16	Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi) ilə bağlı sair xərclər	330 893.75
10	Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər	764 836.20
10.1	Binalar,tikililər və qurğular üzrə hesablanmış amortizasiya	16 376.60
10.2	Maşınlar, avadanlıq və hesablama texnikası üzrə hesablanmış amortizasiya	365 682.37
10.3	Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya	380 903.44
10.4	Qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.4.1	İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.5	Digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya	338.16
10.6	Yüksək texnologiyalar üzrə hesablanmış amortizasiya	1 535.63
11	Təmir xərcləri	76 491.92
11.1	Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri	76 453.40
11.2	Digər əsas vəsaitləri üzrə hesablanmış təmir xərcləri	38.52
12	Nəqliyyat xərcləri	
12.1	Qeyri rezident üzrə nəqliyyat xərcləri	
13	Sığorta üzrə xərclər	60 653.08
13.1	Ödənilmiş sığorta haqları	60 653.08
13.2	Sığorta fəaliyyəti üzrə sair xərclər	
14	Digər xərclər	268 834.33
15	Gəlirdən çıxılan vergilər və yığımalar	41 547.44
15.1	Torpaq vergisi	
15.2	Əmlak vergisi	41 547.44
16	Nəğd qaydada bank hesabından çıxarılmış pul vəsaiti üçün sadələşdirilmiş vergi	
17	Cəmi xərclər	4 080 575.55
18	Ümumi gəlirdən çıxılan Xərclər	4 080 575.55
19	Mənfəət və ya Zərər (+,-)	(410 139.38)
20	Mənfəət üzrə azadolmalar və güzəştlər	
21	Keçmiş illərin zərəri nəzərə alınmaqla mənfəət və ya zərər (+,-)	
22	Mənfəət vergisi	

31 dekabr 2023 –ci il tarixinə xalis mənfəət və zərər haqqında hesabat:	
Gəlirlər, Xərclər, Mənfəət, Divident	Məbləğlər, manatla
2023-ci il üzrə	
Gəlir	3 670 436.17
Çıxımlar	
Cəmi gəlir	3 670 436.17
Xərclər:	4 080 575.55
Mənfəət və ya zərər (+,-)	(410 139.38)
Keçmiş illərin zərəri	0.00
Mənfəət üzrə azadolmalar və güzəştlər	0.00
o cümlədən 2018-ci il üzrə	0.00
o cümlədən 2019-ci il üzrə	0.00
Keçmiş illərin zərəri nəzərə alınmaqla Mənfəət və ya Zərər (+,-)	0.00
Mənfəət vergisi	0.00
Bölüşdürülməmiş mənfəət	0.00

9.9	Yanacaq xərcləri	419.49
9.10	Su və kanalizasiya xərcləri	3 539.04
9.11	Rəbitə xərcləri	791.31
9.12	Mühafizə xərcləri	
9.13	Bank xidməti üzrə xərclər	994.97
9.14	Reklam xərcləri	
9.15	Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi) ilə bağlı sair xərclər	12 715.41
10	Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər	18 885.60
10.1	Binalar,tikililər və qurğular üzrə hesablanmış amortizasiya	18 885.60
10.2	Maşınlar, avadanlıq və hesablama texnikası üzrə hesablanmış amortizasiya	
10.3	Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya	
10.4	Qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.4.1	İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.5	Digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya	
10.6	Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya	
10.7	VM-nin 114.6 maddəsinə əsasən çıxılan əsas vəsaitlərin qalıq dəyərinin məbləği	
11	Təmir xərcləri	
11.1	Binalar,tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri	
11.2	Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri	
12	Nəqliyyat xərcləri	
12.1	Rezident üzrə nəqliyyat xərcləri	
13	Sığorta üzrə xərclər	4 277.20
13.1	Ödənilmiş sığorta haqları	4 277.20
14	Digər xərclər	0.00
15	Gəlirdən çıxılan vergilər və yığımalar	0.00
15.1	Nəğd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələşdirilmiş vergi	
15.2	Əmlak vergisi	2 603.51
15.3	Torpaq vergisi	4 311.74
16	Cəmi xərclər	415 852.85
17	Ümumi gəlirdən çıxılan Xərclər	415 852.85

"CRYSTAL GROUP OF COMPANİES " Açıq Sahmdar Cəmiyyətinin 31 dekabr 2023-ci il üzrə maliyyə nəticələri		
№	Mənfəət vergisi üzrə:	
Hesabat dövrünün gəlirləri		
1	Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir	50 413.56
1.1	Malların təqdim edilməsindən gəlir	16 000.00
1.2	İşlərin görülməsindən və xidmətin göstərilməsindən gəlir	34 413.56
2	Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir	
3	İddia müddəti ötmüş və kreditörlər tərəfindən silinmiş kreditör borcları üzrə gəlir	
3.1	Dividendlər	
4	Ümumi Gəlir	50 413.56
5	Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfəi fərq	
6	Digər gəlirlər	
6.1	Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlir (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)	
7	Gəlirdən çıxılmalar	0.00
8	Çıxımlardan sonra ümumi Gəlir	50 413.56
Hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər		
9	Malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər	42 740.39
9.1	Əmək haqqı xərci	29 990.00
9.2	Sosial sığorta haqları	6 105.10
9.3	Xammal və materiallar	
9.4	Məlin dəyəri	
9.5	İcarə haqqı	
9.6	Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş əzamiyyə xərclərinin məbləği	
9.7	Enerji xərcləri	5 609.48
9.8	Qaz xərcləri	
9.9	Yanacaq xərcləri	
9.10	Su və kanalizasiya xərcləri	
9.11	Rəbitə xərcləri	
9.12	Mühafizə xərcləri	
9.13	Bank xidməti üzrə xərclər	1 035.81
9.14	Reklam xərcləri	
9.15	Borça görə faizlər və onunla bağlı olan xərclər	
9.16	Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi) ilə bağlı sair xərclər	
10	Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər	171 744.80
10.1	Binalar,tikililər və qurğular üzrə hesablanmış amortizasiya	
10.2	Maşınlar, avadanlıq və hesablama texnikası üzrə hesablanmış amortizasiya	94 797.45
10.3	Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya	76 518.19
10.4	Qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.4.1	İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.5	Digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya	293.99
10.6	Yüksək texnologiyalar üzrə hesablanmış amortizasiya	135.17
11	Təmir xərcləri	
11.1	Binalar,tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri	
12	Nəqliyyat xərcləri	
12.1	Qeyri rezident üzrə nəqliyyat xərcləri	
13	Sığorta üzrə xərclər	
13.1	Ödənilmiş sığorta haqları	
13.2	Sığorta fəaliyyəti üzrə sair xərclər	
14	Digər xərclər	31 328.60
15	Gəlirdən çıxılan vergilər və yığımalar	
15.1	Torpaq vergisi	
15.2	Əmlak vergisi	6 973.29
16	Nəğd qaydada bank hesabından çıxarılmış pul vəsaiti üçün sadələşdirilmiş vergi	
17	Cəmi xərclər	252 787.08
18	Ümumi gəlirdən çıxılan Xərclər	252 787.08
19	Mənfəət və ya Zərər (+,-)	(202 373.52)
20	Mənfəət üzrə azadolmalar və güzəştlər	
21	Keçmiş illərin zərəri nəzərə alınmaqla mənfəət və ya zərər (+,-)	
22	Mənfəət vergisi	

" CRYSTAL GROUP OF COMPANİES " Açıq Sahmdar Cəmiyyətinin 31 dekabr 2023 –ci il tarixinə xalis mənfəət və zərər haqqında hesabat:	
Gəlirlər, Xərclər, Mənfəət, Divident	Məbləğlər, manatla
2023-ci il üzrə	
Gəlir	50 413.56
Çıxımlar	
Cəmi gəlir	50 413.56
Xərclər:	252 787.08
Mənfəət və ya zərər (+,-)	(202 373.52)
Keçmiş illərin zərəri	0.00
Mənfəət üzrə azadolmalar və güzəştlər	0.00
o cümlədən 2018-ci il üzrə	0.00
o cümlədən 2019-ci il üzrə	0.00
Keçmiş illərin zərəri nəzərə alınmaqla Mənfəət və ya Zərər (+,-)	0.00
Mənfəət vergisi	0.00
Bölüşdürülməmiş mənfəət	0.00

18	Mənfəət və ya Zərər (+,-)	225 701.98
19	Mənfəət üzrə azadolmalar və güzəştlər	0.00
20	Keçmiş illərin zərəri nəzərə alınmaqla mənfəət və ya zərər (+,-)	222 330.00
21	Mənfəət üzrə azadolmalar, güzəşt və mənfəət hesabına keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb edilən mənfəət	3 371.98
21	Mənfəət vergisi	674.40
AZİTAL MEBEL" QSC 31 dekabr 2023 –cü il tarixinə xalis mənfəət və zərər haqqında hesabat:		
Gəlirlər, Xərclər, Mənfəət, Divident		Məbləğlər, manatla
2023-cü il üzrə		
Gəlir		641 554.83
Çıxımlar		0.00
Cəmi gəlir		641 554.83
Xərclər:		415 852.85
Mənfəət və ya zərər (+,-)		225 701.98
Keçmiş illərin zərəri		222 330.00
Mənfəət üzrə azadolmalar və güzəştlər		0.00
o cümlədən 2019-cü il üzrə		0.00
o cümlədən 2018-ci il üzrə		0.00
Keçmiş illərin zərəri nəzərə alınmaqla Mənfəət və ya Zərər (+,-)		3 371.98
Mənfəət vergisi		674.40
Bölüşdürülməmiş mənfəət		2 697.58

"CRYSTAL İNŞAAT " Açıq Səhmdar Cəmiyyəti

31 dekabr 2023-ci il üzrə maliyyə nəticələri

№	Mənfəət vergisi üzrə:	
Hesabat dövrünün gəlirləri		
1	Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir	5 277 375.56
1.1	Malların təqdim edilməsindən gəlir	
1.2	İşlərin görülməsindən və xidmətin göstərilməsindən gəlir	5 277 375.56
2	Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir	17 120.00
3	İddia müddəti ötmüş və kreditörlər tərəfindən silinmiş kreditör borcları üzrə gəlir	
3.1	Dividendlər	
4	Ümumi Gəlir	5 294 495.56
5	Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfəi fərq	
6	Digər gəlirlər	
6.1	Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlir (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)	
7	Gəlirdən çıxılmalar	
8	Çıxılmalardan sonra ümumi Gəlir	5 294 495.56
Hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər		
9	Malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər	5 081 281.39
9.1	Əmək haqqı xərçi	1 423 668.00
9.2	Sosial sığorta haqları	163 684.76
9.3	Xammal və materiallar	1 717 761.97
9.4	Məlin dəyəri	
9.5	İcarə haqqı	254 127.13
9.6	Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş əzamiyyə xərclərinin məbləği	
9.7	Enerji xərcləri	
9.8	Qaz xərcləri	
9.9	Yanacaq xərcləri	39 097.35
9.10	Su və kanalizasiya xərcləri	
9.11	Rəbitə xərcləri	6 685.82
9.12	Mühafizə xərcləri	
9.13	Bank xidməti üzrə xərclər	20 578.28
9.14	Reklam xərcləri	
9.15	Borça görə faizlər və onunla bağlı olan xərclər	
9.16	Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi) ilə bağlı sair xərclər	1 351 622.58
10	Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər	7 493.44
10.1	Binalar,tikililər və qurğular üzrə hesablanmış amortizasiya	
10.2	Maşınlar, avadanlıq və hesablama texnikası üzrə hesablanmış amortizasiya	
10.3	Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya	
10.4	Qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.4.1	İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.5	Digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya	5 843.44
10.6	Yüksək texnologiyalar üzrə hesablanmış amortizasiya	1 650.00
11	Təmir xərcləri	
11.1	Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri	
11.2	Digər əsas vəsaitləri üzrə hesablanmış təmir xərcləri	
12	Nəqliyyat xərcləri	
12.1	Qeyri rezident üzrə nəqliyyat xərcləri	
13	Sığorta üzrə xərclər	10 106.93
13.1	Ödənilmiş sığorta haqları	10 106.93
13.2	Sığorta fəaliyyəti üzrə sair xərclər	
14	Digər xərclər	162 482.24
15	Gəlirdən çıxılan vergilər və yığımalar	
15.1	Torpaq vergisi	
15.2	Əmlak vergisi	306.23
16	Nəğd qaydada bank hesabından çıxarılmış pul vəsaiti üçün sadələşdirilmiş vergi	
17	Cəmi xərclər	5 261 670.23
18	Ümumi gəlirdən çıxılan Xərclər	5 261 670.23
19	Mənfəət və ya Zərər (+,-)	32 825.33
20	Mənfəət üzrə azadolmalar və güzəştlər	
21	Keçmiş illərin zərəri nəzərə alınmaqla mənfəət və ya zərər (+,-)	
22	Mənfəət vergisi	6 565.07

"CRYSTAL İNŞAAT" ASC-nin	
31 dekabr 2023 -ci il tarixinə xalis mənfəət və zərər haqqında hesabat:	
Gəlirlər, Xərclər, Mənfəət, Divident	Məbləğlər, manatla
2023-ci il üzrə	
Gəlir	5 294 495.56
Çıxılmalar	
Cəmi gəlir	5 294 495.56
Xərclər:	5 261 670.23
Mənfəət və ya zərər (+,-)	32 825.33
Keçmiş illərin zərəri	0.00
Mənfəət üzrə azadolmalar və güzəştlər	0.00
o cümlədən 2018-ci il üzrə	0.00
o cümlədən 2019-ci il üzrə	0.00
Keçmiş illərin zərəri nəzərə alınmaqla Mənfəət və ya Zərər (+,-)	0.00
Mənfəət vergisi	6 565.07
VM-ə əsasən gəlirdən çıxılmayan xərclər	11 040.00
Bölüşdürülməmiş mənfəət	15 220.26

"CRYSTAL PEN" Qapalı Səhmdar Cəmiyyəti

31 dekabr 2023-cü il üzrə maliyyə nəticələri

№	Mənfəət vergisi üzrə:	
Hesabat dövrünün gəlirləri		
1	Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir	325 223.89
1.1	Malların təqdim edilməsindən gəlir	325 223.89
1.2	İşlərin görülməsindən və xidmətin göstərilməsindən gəlir	
2	Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir	
3	Xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi	
3.1	Dividendlər	
4	Ümumi Gəlir	325 223.89
5	Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfəi fərq	
5.1	Dəqiqləşdirilən əməliyyatlar hesabına azaldılan gəlir	
6	Digər gəlirlər	
6.1	Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlir (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)	
7	Gəlirdən çıxılmalar	
8	Çıxılmalardan sonra ümumi Gəlir	325 223.89
Hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər		
9	Malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər	277 040.92
9.1	Əmək haqqı xərçi	99 378.67
9.2	Sosial sığorta haqları	18 996.62
9.3	Xammal və materiallar	
9.4	Məlin dəyəri	136 287.98
9.5	İcarə haqqı	11 000.00
9.6	Borça görə faizlər və onunla bağlı olan xərclər	
9.7	Enerji xərcləri	
9.8	Qaz xərcləri	
9.9	Yanacaq xərcləri	
9.10	Su və kanalizasiya xərcləri	
9.11	Rəbitə xərcləri	245.60
9.12	Mühafizə xərcləri	
9.13	Bank xidməti üzrə xərclər	1 079.23
9.14	Reklam xərcləri	
9.15	Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi) ilə bağlı sair xərclər	10 052.82
10	Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər	3 200.00
10.1	Binalar,tikililər və qurğular üzrə hesablanmış amortizasiya	
10.2	Maşınlar, avadanlıq və hesablama texnikası üzrə hesablanmış amortizasiya	3 200.00
10.3	Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya	
10.4	Qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.4.1	İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.5	Digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya	
10.6	Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya	
10.7	VM-nin 114.6 maddəsinə əsasən çıxılan əsas vəsaitlərin qalıq dəyərinin məbləği	
11	Təmir xərcləri	
11.1	Binalar,tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri	
11.2	Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri	
12	Nəqliyyat xərcləri	
12.1	Rezident üzrə nəqliyyat xərcləri	
13	Sığorta üzrə xərclər	0.00
13.1	Ödənilmiş sığorta haqları	
14	Digər xərclər	389.83
15	Gəlirdən çıxılan vergilər və yığımalar	84.00
15.1	Nəğd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələ.dirilmiş vergi	
15.2	Əmlak vergisi	
16	Cəmi xərclər	280 714.75
17	Ümumi gəlirdən çıxılan Xərclər	280 714.75
18	Mənfəət və ya Zərər (+,-)	44 509.14
19	Mənfəət üzrə azadolmalar və güzəştlər	

20	Keçmiş illərin zərəri nəzərə alınmaqla mənfəət və ya zərər (+,-)	3 581.58
21	Kompensasiya edilmiş keçmiş illərin zərəri çıxılmaqla Mənfəət və ya Zərər (+,-)	40 927.56
21	Mənfəət vergisi	8 185.51

" CRYSTAL PEN " QSC 31 dekabr 2023 –cü il tarixinə xalis mənfəət və zərər haqqında hesabat:	
Gəlirlər, Xərclər, Mənfəət, Divident	Məbləğlər, manatla
2023-cü il üzrə	
Gəlir	325 223.89
Çıxılmalar	0.00
Cəmi gəlir	325 223.89
Xərclər:	280 714.75
Mənfəət və ya zərər (+,-)	44 509.14
Keçmiş illərin zərəri	3 581.58
Mənfəət üzrə azadolmalar və güzəştlər	0.00
Keçmiş illərin zərəri nəzərə alınmaqla Mənfəət və ya Zərər (+,-)	40 927.56
Mənfəət vergisi	8 185.51
Bölüşdürülməmiş mənfəət	32 742.05

"CRYSTAL QUM-ÇINQIL" QSC (VÖEN 1504318521)

31 dekabr 2022-ci il üzrə maliyyə nəticələri

№	Mənfəət vergisi üzrə:	
Hesabat dövrünün gəlirləri		
1	Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir	0.00
1.1	Malların təqdim edilməsindən gəlir	0.00
1.2	İşlərin görülməsindən və xidmətin göstərilməsindən gəlir	
2	Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir	
3	Xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi	
3.1	Dividendlər	
4	Ümumi Gəlir	0.00
5	Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfəi fərq	
5.1	Dəqiqləşdirilən əməliyyatlar hesabına azaldılan gəlir	
6	Digər gəlirlər	
6.1	Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlir (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər)	
7	Gəlirdən çıxılmalar	
8	Çıxılmalardan sonra ümumi Gəlir	
Hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər		
9	Malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər	29 165.10
9.1	Əmək haqqı xərçi	24 259.06
9.2	Sosial sığorta haqları	4 766.49
9.3	Xammal və materiallar	
9.4	Məlin dəyəri	
9.5	İcarə haqqı	
9.6	Borça görə faizlər və onunla bağlı olan xərclər	
9.7	Enerji xərcləri	
9.8	Qaz xərcləri	
9.9	Yanacaq xərcləri	
9.10	Su və kanalizasiya xərcləri	
9.11	Rəbitə xərcləri	
9.12	Mühafizə xərcləri	
9.13	Bank xidməti üzrə xərclər	139.55
9.14	Reklam xərcləri	
9.15	Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi) ilə bağlı sair xərclər	
10	Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər	
10.1	Binalar,tikililər və qurğular üzrə hesablanmış amortizasiya	
10.2	Maşınlar, avadanlıq və hesablama texnikası üzrə hesablanmış amortizasiya	
10.3	Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya	
10.4	Qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.4.1	İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya	
10.5	Digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya	
10.6	Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya	
10.7	VM-nin 114.6 maddəsinə əsasən çıxılan əsas vəsaitlərin qalıq dəyərinin məbləği	
11	Təmir xərcləri	
11.1	Binalar,tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri	
11.2	Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri	
12	Nəqliyyat xərcləri	
12.1	Rezident üzrə nəqliyyat xərcləri	
13	Sığorta üzrə xərclər	
13.1	Ödənilmiş sığorta haqları	
14	Digər xərclər	
15	Gəlirdən çıxılan vergilər və yığımalar	
15.1	Nəğd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələ.dirilmiş vergi	
15.2	Əmlak vergisi	
15.3	Torpaq vergisi	
16	Cəmi xərclər	29 165.10

17	Ümumi gəlirdən çıxılan Xərclər	29 165.10
18	Mənfəət və ya Zərər (+,-)	(29 165.10)
19	Mənfəət üzrə azadolmalar və güzəştlər	0.00
20	Keçmiş illərin zərəri nəzərə alınmaqla mənfəət və ya zərər (+,-)	0.00
21	Mənfəət vergisi	0.00

"CRYSTAL QUM-ÇINQIL" 31 dekabr 2023 –cü il tarixinə xalis mənfəət və zərər haqqında hesabat:	
Gəlirlər, Xərclər, Mənfəət, Divident	Məbləğlər, manatla
2023-cü il üzrə	
Gəlir	0.00
Çıxılmalar	0.00
Cəmi gəlir	0.00
Xərclər:	29 165.10
Mənfəət və ya zərər (+,-)	(29 165.10)
Keçmiş illərin zərəri	0.00
Mənfəət üzrə azadolmalar və güzəştlər	0.00
o cümlədən 2018-ci il üzrə	0.00
o cümlədən 2019-ci il üzrə	0.00
Keçmiş illərin zərəri nəzərə alınmaqla Mənfəət və ya Zərər (+,-)	0.00
Mənfəət vergisi	0.00
Bölüşdürülməmiş mənfəət	0.00

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955, 0552004544
“Azərmətbuatıyımı” ASC - 0124411991, 0124404694
“Soma” MMC - 0125940252, 0503336969
“Pressinform” MMC - 0703400100, 0504560835
“Qaya” MMC - 0125667780, 0502352343
“Qasid” MMC - 0124931406, 0124938343

F.Ş.Ruhid Hüseynov - 0124349301, 0505357898
“Türkistan Media Group” MMC – 050 241-48-23
“Region Press” MMC – 055 316-79-01
“Ziya LTD” MMC - 0124977696, 0503067744

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



26
iyun

Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü



Talion prinsipi...

İşgəncə ilə bağlı ən qədim məlumata bir misirli şairin yazısında rast gəlinir. Şair II Ramzesin 1300-cü ildə kölələrə, istilalılara tətbiq etdiyi işgəncələrdən bəhs edib. Tarixdən də bellidir ki, işgəncələr bir çox dövlətlər tərəfindən həyata keçirilib. Xüsusilə Misir, Assuriya, Yunanıstan, Roma və digər qədim dövlətlərdə müxtəlif işgəncə növləri tətbiq edilib. Məsələn, romalıların ədalət sistemində Talion prinsipi- ni-” həyata görə həyat, gözə-göz, dişə-diş” rəhbər tutması bir çox ölkənin ədalət sistemində önəmli faktora çevrilib. Roma imperatorluğunda bir qulun ifadəsi yalnız işgəncə altında alınarsa, qəbul

edilirdi. Çünki qulun öz iradəsi, öz istəyi ilə həqiqəti söyləyəcəyi mümkün sayılmırdı.

O zamanlar işgəncə ədalət sistemində mühüm yer tuturdu. İşgəncənin tətbiqi cinayət prosesinin istintaq forması ilə bağlı idi. Etilaf və cinayət törədən şəxslərin adlarının açıqlanması məqsədilə işgəncədən istifadə olunurdu. İnkvizisiya məhkəmələrində işgəncədən istifadə 1252-ci ildən başlayıb və yalnız 1816-cı ildə Roma Katolik kilsəsi tərəfindən qadağan olunub.

Allah rəhmət eləsin!

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı
YAP Şuşa rayon təşkilatının sədri
Təvəkkül Əliyevə anası
Səriyyə Əliyevanın
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Qəddarlıq nümunəsi...

Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günüdür

Qədim zamanlardan insanları cəzalandırmaq və qorxutmaq üçün onlara müxtəlif işgəncələr verilib. Tarix boyunca daha çox dinə qarşı çıxanlara, homoseksuallara, cadugərliklə məşğul olanlara, vətənə xəyanət edənlərə müxtəlif işgəncələr həyata keçirilib. Amma işgəncə yalnız cəzalandırma vasitəsi deyildi. Bəzən insanların nələrisə etiraf etməsi üçün də bu üsuldən istifadə edirdilər.

İşgəncənin bütün növlərinin ləğv edildiyi ilk ölkə

Avropada işgəncələrin tətbiqinin məhdudlaşdırılması yalnız XVII əsrin sonlarında müşahidə edilir ki, bu da humanist maarifləndirmə ideyalarının yayılması ilə bağlıdır.

İşgəncə ən gec bu ölkədə ləğv edilib...

Bundan başqa, işgəncələr Daniyada 1770-ci il, Rusiyada II Yekaterinanın gizli fərmanı ilə 8 noyabr 1774-cü il, Avstriyada 1776-cı il, Fransada 1780-ci, Niderlandda 1789-cu, Portuqaliyada 1826-cı, Yunanıstanda 1827-ci ildə ləğv olunub. Avropa ölkələrindən işgəncə ən gec

İsveçrədə ləğv edilib.

XX əsrdə işgəncələr Almaniya, Çin, Latın Amerikası, Afrika və Asiya diktaturalarında, totalitar, diktator və repressiya rejimləri olan digər ölkələrdə yenidən geniş tətbiq olunmağa başlayıb.

Xalqımız da amansız işgəncələr qurbanı olub



Məhkəmə icraatı zamanı işgəncənin bütün növlərinin ləğv edildiyi birinci ölkə Prussiya olub. Orada işgəncələr faktiki olaraq 1754-cü ildən ləğv edilib.

XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də müasir dünyaya

mızda işgəncələr var. Azərbaycan xalqı da illər boyu işgəncələrə məruz qalıb. Belə ki, tarix boyu xalqımızın erməni millətçiləri tərəfindən hüquq və azadlıqları kütləvi şəkildə və kobud formada pozulub. Soydaşlarımız xüsusilə Birinci Qarabağ müharibəsində, Xocalı

soyqırımında ermənilərin işgəncələr və digər qeyri-insani rəftarına məruz qalıb. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın, qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Cəssaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib. Onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyüldülər...

Həç kim işgəncəyə, qəddar münasibətə məruz qalmamalıdır. Bu müddəə İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 5-ci, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsində öz əksini tapıb.

Yeri gəlmişkən, bu gün Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günüdür. Bu əlamətdar gün insanlara işgəncənin cinayət olduğunu xatırladır və hər kəsə bu mövzu ətrafında birləşmək, insan işgəncələrinə qarşı fikirlərini səsləndirmək imkanı yaradır.

Yeganə BAYRAMOVA

Allah rəhmət eləsin!

Professorlar İsmayıl və Fikrət Əliyevlər akademik
Vaqif Abbasova qardaşı
Mütəllib Abbasovun
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir



“Nar” qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq

“Nar” ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri hər il olduğu kimi bu il də mükafatlandıracağı elan edir. Ən yüksək nəticə göstərən gənclər mobil operator tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.

Müasir təhsildə texnologiyaların gücünə inanan “Nar” tezliklə universitet tələbələrini daha rahat ünsiyyət üçün smartfonlar və yüksək məbləğdə balanslı olan xüsusi mobil nömrələrlə mükafatlandıracaq. Bu hədiyyələr tələbələrin universitet həyatına daha rahat inteqrasiyasını təmin edəcək və onlar üçün yeni öyrənmə imkanları açacaq.

“Nar” 2018-ci ildən etibarən qəbul imtahanlarında

maksimum bal toplayan tələbələr mükafatlandırılır. Mobil operator BMT-nin dəvamlılıq məqsədlərinə uyğun olaraq, KSM strategiyasının əsas istiqaməti kimi təhsilə dəstəyə xüsusi diqqət göstərir və bu gün təhsili təşviq etməklə sabahın daha parlaq gələcəyinə töhfə verir. “Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildir ki, Müştəri Loyallığı İndeksində görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriönümlülük strategiyasına sadıq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

“Neftçi”nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib, kluba baş icraçı direktor təyin olunub

“Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna yeni təyinat baş tutub.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bu vəzifə türkியəli funksioner Cenk Sümerə tapşırılıb. “Beşiktaş”ın idarəetmə sistemində çalışmış mü-təxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketing və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərən, həmçinin vitse-prezident vəzifəsini tutub.



Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik C.Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlanmış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.

Bununla yanaşı, “Neftçi”nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib. Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afəq Məmmədova seçilib.

Avropa çempionatı: Azərbaycanın iki boksçusu 1/4 finala yüksəlib

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın ikinci günündə milli komandanın daha 3 üz-vü mərhələ adlayıb.

Nihat Qasımov (48 kiloqram) 1/16 finalda Vaxtanq Jamcoçyanla (Rusiya) qarşılaşıb. Döyüş boksçumuzun 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı qələbəsi ilə yekunlaşıb. N.Qasımov ikinci görüşündə ilk mərhələdən azad olan Corc Fransislə (İngiltərə) üz-üzə gələcək.



Rza Rzayev də qitə çempionatına qələbə ilə başlayıb. 70 kiloqramda mübarizə aparən milli üz-vü 1/8 finalda Petros Topalosu (Yunanıstan) məğlub edib - 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28). O, növbəti döyüşündə italyalı Tiberio Nokadellonu sınağa çəkəcək.

Səfər Məmmədov (+80 kiloqram) isə 1/8 finalda Erik Lalmiyevlə (İsrail) gücünü yoxlayıb. Rəqibini 5:0 (29:26, 29:25, 29:26, 29:26, 29:26) hesabı ilə məğlub edən boksçumuz növbəti mərhələyə yüksəlib. O, 1/4 finalda Boqdan Bajzertlə (Polşa) döyüşəcək.

Qeyd edək ki, Avropa çempionatına iyunun 30-da yekun vurulacaq.

Avropa çempionatı: güləşçimiz finala vəsiqə qazanıb

Azərbaycanın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlıların Avropa çempionatında mübarizəyə başlayıblar. AZƏRTAC xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqramda yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıblar.

Əmrax Əmraxov (48 kiloqram) yunanıstanlı Pavlos Tsentidise və ermənistanlı Andranik Xaçatryanı eyni hesabla (9:0) qalib gələrək yarımfinala yüksəlib. Əmrax yarımfinalda isveçli Santos Sarmalingama da aman verməyib - 6:0. Əmraxov sabah finalda rusiyalı Nikolay Kristovla qarşılaşacaq.

Əli Nəzərov (55 kiloqram) startda ermənistanlı Aleksandr Aydoeyevi məyus edib - 5:0. Daha sonra serbiyalı Kristian Dobiyə tam üstünlüklə (9:0) qalib gələn həmyerlimiz adını yarımfinala yazdırb. Əli finalın bir addımında bolqarıstanlı Alyoşa İliyevə sonuncu xal prinsipinə görə (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

İsbəndiyar İmanov (65 kiloqram) latviyalı Yəromirs

(1:1) mübarizədən kənarlaşdırıb. İmanov 1/4 finalda almaniyalı Kevin Karlla bacarmayıb - 4:12.

Orxan Hacıyev (80 kiloqram) yunanıstanlı Vasilevos Semertzidise tam üstünlüklə (10:1) qalib gəldikdən sonra 1/4 finalda serbiyalı Duşan Stokiçdən güclü olub - 6:1. Hacıyev yarımfinalda sonuncu xal prinsipinə əsasən (5:5) türküyəli Yigit Bariya məğlub olduğu üçün ümidini bürünc medala bağlayıb.

Mikayıl İsmayilov (110 kiloqram) finlandiyalı Aleksandr Saramaekini vaxtından əvvəl (9:0) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda gürcüstanlı Luka Şavadze üzərində qələbə qazanıb - 4:1. Təəssüf ki, milli üz-vü yarımfinalda ukraynalı İvan Yankovskiyə uduzub - 0:8. Mikayıl da bu gün üçüncü yer uğrunda mübarizə aparacaq.



Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Alıqış HƏSƏNOĞLU

www.yeniazərbaycan.com
mail@yeniazərbaycan.com
Ünvan: Bakı - AZ-1000. Üzviyər Hacıbəyli - 66

Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisensiya: N-B-317
Tiraj: 5746
Sifariş: 1431
“Kapital Bank” ASC-nin Nərimanov rayon filialı
h/h - 33080019443900419109
kod - 200093
VÖEN - 150048601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələnilir və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilib.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.
Məsul nəvbətçi:
Elbrus Cəfərlı